

A.Ə.Hacıyev  
Azərbaycan Dillər Universiteti  
akif.hajiyev@edu.gov.az

## VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMLƏRİNİN (VBİS) İDARƏEDİCİ İMKANLARI

**Açar sözlər:** verilənlər bazası, tətbiqi program paketləri, siniflər, obyektlər, məlumatların obyektlərlə əlaqələndirilməsi, ActiveX texnologiyası

Təqdim edilən məqalədə Verilən Bazasının idarəetmə Sistemlərinin (VBİS) idarəetmə imkanları araşdırılmış, qeyd edilən məsələnin tətbiqinin ümumi algoritmi və onun program təminatı göstərilmişdir. VBİS-lərin köməyi ilə hazırlanmış programdan aktiv elektron poçt ünvanına daxil olmuş sənədlərə birbaşa baxmaq, onları icra etmək, Excel formatında elektron poçta daxil olmuş hesabat göstəricilərinin verilənlər bazasında əlavə etmək məqsədilə Microsoft Outlook programı ilə əlaqənin yaradılması və qeyd edilən əməliyyatların aparılmasının program təminatından nümunələr verilmişdir.

Bununla yanaşı siniflər, obyektlər və onların xassə, metod və hadisələri barədə məlumat verilmiş, ActiveX texnologiyasından söhbət açılmışdır.

A.A.Гаджисев

## ВОЗМОЖНОСТИ УПРАВЛЕНИЯ СИСТЕМАМИ УПРАВЛЕНИЯ БАЗАМИ ДАННЫХ (СУБД)

**Ключевые слова:** базы данных, пакеты прикладных программ, классы, объекты, привязки данных с объектом, технологии ActiveX

В представленной статье обсуждаются возможности управления системами управления базами данных (СУБД), дан общий алгоритм применения этой задачи и его программное обеспечение. Приведены примеры программного обеспечения для непосредственного просмотра и исполнения документов принятых на активный адрес электронной почты с помощью программ разработанных на СУБД, с целью добавления показателей отчета формата Excel в базу данных полученных по электронной почте, создания соединения с программой Microsoft Outlook и выполнения этих операций.

Наряду с этим, предоставлена информация о классах, объектах и их свойствах, методах и событиях, а также о технологии ActiveX.

A.A.Hajiyev

## DATABASE MANAGEMENT SYSTEMS (DMS) MANAGEMENT CAPABILITIES

**Keywords:** databases, application packages, classes, objects, data bindings with objects, ActiveX technologies

The presented article discusses the management capabilities of the Database Management Systems, the general algorithm for the application of this issue and its software. For example, to view documents directly entered into the database to the active e-mail address from the program developed with the help of Database Management Systems, to execute them, to create and add a link to Microsoft Outlook in order to add reports to e-mail in Excel format sample operations software are given.

Further, the article discusses classes, objects and their properties, methods and events, and ActiveX technology.

Məlumdur ki, iri elm, sənaye, təhsil, tibb və digər dövlət və qeyri-dövlət müəssisələrinin – elmi-tədqiqat, diaqnostik, kadr, mühəsibat uçotu, planlaşdırma, proqnozlaşdırma və s. işlərinin aparılmasında hər birinin tətbiq sahəsində asılı olaraq müxtəlif tipli çoxsaylı programlar paketindən istifadə olunur. Tətbiqi programlar paketinin (TPP) yaradılmasında müxtəlif alqoritmik dillərlə yanaşı Verilənlər Bazasının idarəetmə Sistemləri (VBİS) də geniş tətbiq edilir.

TPP-lərin yaradılmasında mühüm vasitələrdən biri kimi rol oynayan VBİS-lər programlararası əlaqə vasitələrindən istifadə, müxtəlif emal işlərinin məhz OLE (ingilis dilində: Object Linking and Embedding) obyektlər, yəni məlumatların obyektlərlə əlaqələndirilməsi vasitəsilə həyata keçirmək - emal prosesi zamanı alınan nəticələrin çıxışa verilməsi, verilənlərin dəyişmə dinamikasının qrafik təsvir etmək, müxtəlif tipli sənədlərin məzmununa program daxilində baxmaq və s. bu kimi məsələləri həll etmək imkanlarına malikdir. Məsələn, müəyyən mühəsibat məsələlərinin həlli ilə bağlı yaradılan programlarda verilənlərin sətir formasından sütun formasına çevriləməsi səmərəli olur. Bu baxımdan verilənlər bazası ilə Excel elektron cədvəl programı arasında əlaqənin yaradılması, məlumatların Excel-ə göndərilməsi və verilənlərin sətir formasından sütun formasına çevrilərək cədvələ yerləşdirilməsi, eləcə də müəyyən kəmiyyətlər üzrə yekun məbləğlərin tapılması və hətta məbləğlərin diqqəti cəlb etməsi üçün yazı formatlarının dəyişdirilməsi lazım gəlir.

Təqdim olunan məqalədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatunda tətbiq edilən "İCMAL HESABAT" tətbiqi program paketinin və VBİS-lərin bu paketdə istifadə edilən idarəetmə imkanlarından bəhs edilir.

Biz "İCMAL HESABAT" program paketinin alqotitmik təminatı və onun ümumi işləmə prinsipi haqqında bir sıra yazılarımızda çıxışlar etmişdik. Lakin bu paket daha da təkmilləşdirilmiş və müxtəlif tipli sənədlərə baxmaq, sənədlərin elektron poçt vasitəsilə göndərilməsi və qəbul edilməsi, sənədlərlə iş aparılması kimi imkanları genişləndirilmişdir.

Vacib olan sənəd dövriyyəsində Excel formatunda tərtib edilən hesabatlarla yanaşı təşkilatların Yerli Xəzinədariq Agentlikləri ilə açılmış vəsaitlər və bu vəsaitlərin xərclənməsi barədə arayışları, kommunal xidməti, tikinti təşkilatları və digər əlaqəli təşkilatlarla iş və xidmətlərin yerinə yetirilməsi barədə üzləmə aktları və ya digər məlumat xarakterli və müxtəlif tipli sənədələri yer alır. Elektron poçt vasitəsilə nazirliyə göndərilən bu sənədlərin məzmunu ilə tanış olmaq və təşkilatlara müvafiq cavabların göndərilməsi əməliyyatları qeyd edilən program paketində cəmləşdirilmişdir. Daxil olan sənədlərlə tanış olduqdan sonra, həmin sənədin kompüterin yaddaşında saxlanması və onu lazımlı olanaq ünvana göndərilməsi paket daxilində həyata keçirilir.

VBİS-lərin elektron poçtla əlaqələndirilməsi Microsoft Outlook vasitəsilə yerinə yetirilir. Ümumiyyətlə, bu əlaqələndirmədə Visual Basic alqortimik dilinin sadələşmiş bir variantı olan və Microsoft Office program paketinin tətbiqi proqramlarının hər birində makrosların yaradılması proseslərində geniş tətbiq olunan VBA (Visual Basic for Application) alqoritmik dilinin imkanlarından geniş istifadə edilir. Microsoft Office tətbiqi obyektlər çoxluğuna malikdir ki, məhz Visual FoxPro proqramlaşdırma dilinin CREATEOBJECT() və ya NEWOBJECT() funksiyaları vasitəsilə həmin obyektlərlə əlaqələndirmə aparılır.

Məsələn,

```
loOutlook =
CREATEOBJECT("outlook.application")
əmri vasitəsilə Outlook tətbiqi program paketi ilə əlaqə yaranır.
```

Eləcə də,

```
Oleam=createobject("Excel.Application")
əmri ilə Excel tətbiqi ilə əlaqələndirmə aparılır.
fayl=LOWER(fayl)
```

əmri isə baxılması və ya redakte işlərinin yerinə yetirilməsi üçün istenilən Excel formatında olan faylin adının kiçik hərflərlə göstərilməsi üçündür. Bu ona görə lazımdır ki, faylin oxunuşu zamanı onun adının böyük və ya kiçik hərflərlə yazılışının əhəmiyyəti olur.

Oleam.Visible=.T.

Oleam.Workbooks.Open(fayl)

əmrləri isə Excel programının vizual görüntüsünün yaranmasını, yəni Excel pəncərəsinin görünən olmasını və baxılması üçün göndərilən faylin Excel pəncərəndə açılmasını ifadə edir.

Əgər biz, Microsoft Outlook vasitəsilə hər hansı bir elektron poçtumuzu aktivləşdirmişiksə, onda

```
loMapi = loOutLook.GetNameSpace("MAPI")
loFldr = loMapi.GetDefaultFolder(6)
loRecipient = loMapi.CurrentUser
```

program fragmentində göstərilən əmrlərlə Outlook tətbiqnə daxil olan sənədlərlə əlaqə yaratmaq imkanına malik oluruq.

Belə ki, MAPI (ingilis dilində Messaging Application Programming Interface)-məlumat mübadiləsinin arxitekturasına daxil olan standart qovluğa (daxil olanlar) müraciət edə və oradan bizə lazım olan məlumatları verilən bazasının hər hansı bir cədvəlinə daxil edə bilirik.

Bu əlaqləndirmədə elektron poçtdan görürlən məlumatlar müvəqqəti yaradılmış cədvəllərdə saxlanılır. Bunun üçün

```
Create Cursor inbox1 (ln character(3),
,idMessage character(10), from character(50), to
character(50),subject character(254), dateto
datetime, textbody m)
```

```
Create Cursor attachm (lm character(3),idAttachm
character(10), idmess character(10), filename
character(128), filebody m nocptrans)
```

```
PUBLIC loCnt,loAttCnt
loCnt = loFldr.Items.Count && ?????? ??????
*
*fay=loFldr.Items.down
* ? loCnt
* WAIT '4'
if loCnt>0
for i=1 to loCnt
select inbox1
append blank
REPLACE ln WITH STR(i,3)
replace inbox1.idMessage with sys(2015)
replace inbox1.from with loFldr.Items(i).SenderName
replace inbox1.to with loRecipient.address
replace inbox1.subject with loFldr.Items(i).Subject
replace inbox1.textbody with loFldr.Items(i).Body
```

```

loAttCnt=loFldr.Items(i).Attachments.Count
if loAttCnt>0
for j=1 to loAttCnt
select attachm
append Blank
REPLACE lm WITH STR(j,3)
replace attachm.idmess with
inbox1.idMessage
replace attachm.idAttachm with sys(2015)
replace attachm.filename with
loFldr.Items(i).Attachments.Item(j).FileName

```

endfor

```

endif
endfor
endif

```

əmrləri ilə müvəqqəti inbox1, attachm cədvəlləri yaradılır və sənədin kim tərəfindən, hansı ünvandan daxil olması, məlumatın gövdə hissəsi ilə bağlı və s. məlumatlar həmin cədvəllərə əlavə edilir.

```

Bundan sonra müvəqqəti yaradılmış inbox1, attachm cədvəlləri
define popup alp5 from 4,40 to 50,120 prompt field '
'+inboxs.ln+' '+left(inboxs.from,40)+'
'+LEFT(ALLTRIM(inboxs.subject),20) SCROLL title
"ДЕБЕТ" font "A3 Times AzLat",11 style "BS" footer
"СЕЧИН"
on selection popup alp5 do proc5 with
prompt(),BAR()

```

və

```

select attachm
SET FILTER TO
inboxs.idMessage=attachm.idmess
define popup alp6 from 5,60 to 50,120
prompt field attachm.filename title "ДЕБЕТ" font "A3
Times AzLat",11 style "BS" footer "СЕЧИН"
on selection popup alp6 do proc6 with
prompt(),BAR()

```

əmrləri ilə menyu şəklində ekranda görünür və istifadəçi tərəfindən istənilən sənəd həmin menyudan seçilib götürülərək istifadəyə qəbul edilir. Bundan sonra həmin məlumatın tipindən asılı olaraq müxtəlif tətbiqlərə müraciət olunur.

Nümunə üçün “İCMAL HESABAT” program paketindən həmin hissəyə aid bir fragmenti aşağıda göstərək (Şəkil 1):

PARAGRAPFLUP	DEBET
106	
113-1216	borcbudcyceni.xlsx
107	borcexusiyeni.xlsx
113-1576	forma2k 0490.xlsx
141-1216	forma2k.xlsx
14331575	form4i.xlsx
14331835	001.jpg
421-1216	002.jpg
421-1576	003.jpg
422-1216	004.jpg
423-1216	109 AYNA HES 005.jpg
423-1576	11 Agaisa Dada
423dp	112 Agaisa Dada
424-1216	15 Anar Ahmadad
424-1216	

Şəkil 1

Bu fragmentdən görünür ki, istifadəçinin elektron poçtuna müxtəlif tipli fayllar- jpg, jpeg, pdf, xls,xlsx, docx, zip və s. genişlənməli fayllar daxil olur. Əgər istifadəçi təkcə hesabat formalarındaki məlumatı verilənlər bazasına daxil etmək istəyirsə, onda xls vəxlsx genişlənməli faylları, yəni Excel fayllarını seçilir və verilənlər bazasına əlavə edir. Burada hesabatların daxil edilməsi prosesində məhz Excel tətbiqinə müraciət nəzərdə tutulduğundan heç bir problem yaranmır. Maraq doğuran tərəf isə tipindən asılı olmayaraq seçilmiş fayllara birbaşa müraciət etmək imkanına malik olmaqdır.

Sözügedən program paketində istənilən tip obyektlərlə işləmək, daha doğrusu müxtəlif tip faylların məzmunu ilə tanış olmaq, müxtəlif tip proqramları icra etmək üçün veb-brauzer “Shell.Explorer.2” obyektindən istifadə edilir.

Visual FoxPro proqramlaşdırma dilinin baza siniflərinin köməyi ilə hər hansı bir forma və ya idarəetmə düyməsi yaradılır. Lakin bir sıra hallarda formada elə bir idarəetmə elementi yerləşdirmək lazımlı gəlir ki, bu elementi baza sinifindən tapmaq olmur. Bax bu halda, Microsoft şirkəti tərəfindən işlənib hazırlanmış və Visual FoxPro dilinin COM texnologiyasının zirvə nöqtəsi adlandırılan ActiveX texnologiyasına müraciət edilir.

ActiveX-in komponentləri iklilik modul şəklində olub baza sinfinin əsasında yaradılmış idaretmə vasitələri kimi istifadə edilir. Belə ki, müxtəlif tip sənədlərə baxmaq, müəyyən redakte işləri aparmaq, həmin sənədləri müxtəlif ünvanlarda saxlamaq və ya göndərmək üçün forma sinfi təyin edilir, yaradılmış formaya kompüterin yaddasından və ya elektron poçtdan müxtəlif tip sənədlərin seçiləməsi üçün **CommandButton** əmr düymələri sinifindən istifadə edərək müxtəlif düymələr yerləşdirilir.

**Məsələn:**

```

ADD OBJECT command1 AS commandbutton WITH ;
Top = 569, Left = 623, Height = 27, Width = 124, ;
Caption = "View object from KOMPUTER", Name =
"command1"
əmri ilə yaradılan düyməni sixmaqla kompüterin yaddasından,
ADD OBJECT command2 AS commandbutton WITH ;
Top = 569, Left = 773, Height = 27, Width = 124, ;
Caption = "View object from EMAIL", Name = "command2"
əmri ilə yaradılan düyməni sixmaqla elektron poçt ünvanından sənədlərin
seçilməsi mümkündür.

```

**Seçilmiş sənədlər baxılması və müəyyən emal işlərinin aparılması** üçün

```

ADD OBJECT owb AS olecontrol WITH ;
Top = 24, Left = 12, Height = 533, Width = 1200, ;
OleClass = "Shell.Explorer.2", Name = "oWB" və
Thisform.oWB.OBJECT.Navigate2(Thisform.cPdfFileName)
əmrləri ilə yaradılmış boş sahəyə yönəldilir.

```

Aşağıda qeyd edilən məsələnin həlli ilə bağlı programın mətn hissəsi verilmişdir.

```

frmMyForm=Createobject("myform")
frmMyForm.show(1)
MDIForm=.T.
l=0
define class Myform as Form
top=40
height=620
width=1241
HalfHeightCaption=.T.
ShowWindow=1
left=50
cPdfFileName = "==SPACE(0)"
nPdfLoadTimeout = 30
ADD OBJECT command1 AS commandbutton WITH ;
Top = 569, Left = 623, Height = 27, Width = 124, ;
Caption = "View object from KOMPUTER", Name =
"command1"
ADD OBJECT command2 AS commandbutton WITH ;
Top = 569, Left = 773, Height = 27, Width = 124, ;
Caption = "View object from EMAIL", Name = "command2"
ADD OBJECT command3 AS commandbutton WITH ;

```

```

Top = 569, Left = 923, Height = 27, Width = 124, ;
Caption = "Send PDF to EMAIL", Name = "command3"
ADD OBJECT txtPdfName AS textbox WITH ;
Top = 571, Left = 108, Height = 23, Width = 442, ;
ReadOnly = .T., Name = "txtPdfName"
ADD OBJECT owb AS olecontrol WITH ;
Top = 24, Left = 12, Height = 533, Width = 1200, ;
OleClass = "Shell.Explorer.2", Name = "oWB"

```

```

PROCEDURE command1.Click
Thisform.cPdfFileName = GETFILE()
Thisform.txtPdfName.Value = Thisform.cPdfFileName
IF NOT EMPTY(Thisform.cPdfFileName)
    Thisform.ShowPdf()
ENDIF
ENDPROC

```

```


PROCEDURE ShowPdf
LOCAL lnSeconds
Thisform.oWB.OBJECT.Navigate2("About:Blank")

lnSeconds = SECONDS()
DO WHILE (Thisform.oWB.OBJECT.Busy OR
Thisform.oWB.OBJECT.ReadyState <> 4) ;
    AND (SECONDS() - lnSeconds) <
This.nPdfLoadTimeout
    .
    .
    .
    DOEVENTS
ENDDO
WAIT WINDOW NOWAIT "Loading PDF ..."
Thisform.oWB.OBJECT.Navigate2(Thisform.cPdfFileName)
lnSeconds = SECONDS()
DO WHILE (Thisform.oWB.OBJECT.Busy OR
Thisform.oWB.OBJECT.ReadyState <> 4) ;
    AND (SECONDS() - lnSeconds) <
This.nPdfLoadTimeout
    .
    .
    .
    DOEVENTS
ENDDO
WAIT CLEAR
ENDPROC

```

Bu programın icrası zamanı kompüterin yaddasında olan müxtəlif tip fayllarla işləmək imkanı əldə edilir. Məslən, qeyd edilən program paketinin

“Digər sənədlər” pəncərəsinə yerləşdirilmiş “View object from KOM” düyməsini sıxmaqla kompüterin yaddaşında yerləşən pdf, jpg, jpeg və s. genişlənməli fayla baxa bilərik (Şəkil 2).



Şəkil 2

Eyni zamanda qeyd edilən programın köməyi ilə internet brauzerlərlə işləmək, video fayllara baxmaq, yükləmə modulu şəkilli proqramların (multimedia və digər tətbiqi proqramların) icra olunması və s. bu kimi işlərin yerinə yetirilməsi mümkündür.

Bələliklə, VBITS-lər təkcə verilənlər bazasının idarə edilməsi üçün deyil, yuxarıda sadalanan bu və ya digər çoxşaxəli idarəetmə imkanlarına malikdirlər.

## ƏDƏBİYYAT

1. “İcmal Hesabat” proqarm paketinin alqoritmik təminatı, “Tədrisin keyfiyyətinin yüksəldilməsində müasir informasiya texnologiyalarının tətbiqi”, elmi-praktiki konfras, Bakı Biznes Universiteti, 14 aprel 2015-ci il.
2. Büdcə müəssisələrində hesabatvermənin avtomatlaşdırılması və onun praktik əhəmiyyəti, Malyuə və Uçot jurnalı, N 3, 2015.
3. Visual FoxPro 6.0, И.Ю. Баженова, Москва, «ДИАЛОГМИФИ», 2001.
4. Самоучитель Visual FoxPro 9, Л.Омельченко, Дюссельдорф Киев Москва Санкт-Петербург.